



AZƏRBAYCAN VETERANI

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının orqanı

12 (130) 11 iyul 2019-cu il

İctimai-siyasi qəzet

İlham Əliyev Cəmsid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmsid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Zakir Həsənov burada aparılmış yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verdi.

Bildirildi ki, Cəmsid Naxçıvanski adına Hərbi Lisey 11 hektar ərazini əhatə edir. Burada tikinti, təmir və yenidənqurma işləri 2018-ci ilin fevral ayında başlanıb. Hərbi Liseyin ərazisində qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi inşa edilib, eləcə də mövcud binalar əsaslı təmir olunub və qurğular yerləşdirilib. Hərbi Liseydə sahəsi 1800 kvadratmetr olan üçmərtəbəli yeni qərargah binası inşa olunub. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, abadlıq tədbirləri görülüb. Binaların qarşısında Cəmsid Naxçıvanski büstü və ətrafında xatirə kompleksi yerləşir.

Liseyin ərazisində tibb məntəqəsi də inşa olunub. İkimərtəbəli 32 çarpayılıq tibb məntəqəsində funksional diaqnostika, həkim, oftalmoloji kabinetlər, laboratoriya, sərğə otağı, təcirəsalınmaz yardımın göstərilməsi üçün otaq, xidməti otaqlar, palatalar və müasir yeməqxana yaradılıb. Buradakı şərait şəxsi heyətə yüksək səviyyədə ixtisaslı tibbi yardımın göstərilməsinə imkan verir.

Hərbi Liseydə yaradılan qapalı idman kompleksində kursantların idmanla məşğul olmaları üçün hərtərəfli imkanlar var. Kompleksdə trenajor, gimnastika zalları, mini futbol, basketbol və voleybol oyunlarının keçirilməsi üçün meydança yaradılıb.

Sonra dövlətimizin başçısı Hərbi Liseydəki Heydər Əliyev Muzeyi ilə tanış oldu. Hələ sovet dövründə gələcəkdə müstəqil Azərbaycanın milli zabit kadrlarının yetişdirilməsi zərurətini uzaqgörənliklə diqqətə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmsid Naxçıvanski adına Hərbi Lisey yaradılıb. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu hərbi təhsil ocağına ən yüksək səviyyədə diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyevin 1998-ci və 2002-ci illərdə imzaladığı sərəncamlarla Hərbi Liseyin yaradılmasının 25 və 30 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilib. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda nizami ordu quruculuğu, Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması, o cümlədən Hərbi Liseyin inkişafına göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolar, sənədlər və nəşrlər nümayiş olunur.

Dövlətimizin başçısı Hərbi Liseydə təhsil alan kursantların yaşayış və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan dördmərtəbəli yataqxana korpusu ilə də tanış oldu. Yeni tikilən binada konfrans zalı, ideoloji, məişət və digər otaqlar zəruri avadanlıqla təchiz edilib. Yataqxanada kursantların qalması, istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Liseydə üçmərtəbəli yataqxana korpusu da əsaslı təmir olunub.

Sonra Prezident İlham Əliyev Hərbi Liseyin klubunda yaradılan şəraitlə tanış oldu. Liseydə aparılan yenidənqurma və təmir işləri çərçivəsində klubun binası da əsaslı təmir edilib. Klubun 350 yerlik binasında mədəni-maarif tədbirlərinin



keçirilməsi üçün bütün şərait var. Burada, eyni zamanda, ölkəmizin və liseyin həyatında baş verən əlamətdar hadisələri qeyd etmək mümkündür.

Daha sonra dövlətimizin başçısı kursant yeməxanasında yaradılan şəraitlə maraqlandı. İkimərtəbəli yeməqxana binası da əsaslı təmir olunub. Bütün avadanlıqla təchiz edilmiş binada eyni vaxtda 600 kursant nahar edə bilər. Burada yemək zalı, mətbəx və təsərrüfat otaqları, ərzaq və soyuducu anbarlar var. Dövlətimizin başçısının qayğısı sayəsində bu gün Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların qidalanması məsələsinə də xüsusi diqqət yetirilir.

Hərbi Liseyin tədris korpusunda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, dördmərtəbəli bina da əsaslı təmir edilib. Burada tədris prosesi Azərbaycan dili, ictimaiyyət, riyaziyyat, informatika, xarici dil və təbiət fənn bölmələri üzrə həyata keçirilir. Korpusda fənn kabinetlərində, kimya və fizika laboratoriyalarında kursantların bilik və hazırlıqlarının artırılması üçün hər cür şərait yaradılıb.

Yenidənqurma işləri zamanı liseyin təntənəli mərasimlər, sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sahəsi üç min kvadratmetr olan sıra meydanı da salınıb və tribuna inşa edilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində son illərdə Azərbaycan Ordusu istər döyüş qabiliyyətinə, istər maddi-texniki bazasına, istərsə də müasir silah-sursat arsenalına görə dünyada lider yerlərdən birini tutur. Bu, göstərir ki, Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla uğurla reallaşdırılır. Dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradıb. Görülən işlərin nəticəsidir ki, bu gün ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır.

Prezident, Ali Baş Komandan İlham Əliyev 26

iyun – Silahlı Qüvvələr Günü münasibətilə Cəmsid Naxçıvanski adına Hərbi Liseyin kursantlarını və müəllimlərini təbrik edərək dedi:

- Silahlı Qüvvələr Günü münasibətilə Sizi təbrik edir, hər birinizə uğurlar arzulayıram. Arzu edirəm ki, siz gözəl hərbi kimi özünüzü göstərsiniz.

Bilirsiniz ki, bu məktəbin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə bu məktəb 1971-ci ildə yaradılmışdır. Ulu Öndər həmişə bu məktəbin fəaliyyətinə böyük diqqət göstərmişdir. Hələ o vaxt bildirdi ki, bizə milli hərbi kadrlar lazım olacaq və belə də oldu.

Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir.

Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir.

Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.

Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək.

Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir. Əminəm ki, bu inkişaf dayanıqlı olacaq.

Sizə - burada oxuyan kursantlara və çalışan müəllimlərə yeni uğurlar, cəsaqlığı arzulayıram. Vətənin qorunması işində siz həmişə fəal olmalısınız və öz gücünüzü göstərməlisiniz.

Sizi bir daha təbrik edirəm.

Bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir və sizə yeni uğurlar arzulayıram. Sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.



Azərbaycan Ordusu dünyada güclü ordular arasında layiqli yerlərdən birini tutur

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasının 101 illiyi münasibətilə Silahlı Qüvvələrimizin şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirlər ki, təbrikdə deyilir ki, Azərbaycan Ordusunun nizami ordu kimi formalaşması müasir Azərbaycanın dövlətçilik memarı olan böyük tarixi şəxsiyyət ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirir. Həyata keçirilən irimiqyaslı islahatlar, ordunun ən müasir texnika və avadanlıqla təchiz edilməsi, yeni şəhərciklərin inşası və tələb olunan bütün hərbi infrastrukturun yaradılması nəticəsində bu gün Azərbaycan Ordusu nəinki bölgədə, dünyada güclü ordular sırasında layiqli yerlərdən birini tutur.

Son genişmiqyaslı təlimlər bir daha təsdiqlədi ki, yüksək döyüş qabiliyyətli və mənəvi-psixoloji hazırlıqlı Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu möhtərəm Prezident, Ali Baş Komandanın istənilən döyüş əmrini uğurla yerinə yetirməyə qadirdir.

“2016-cı ildə Aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi tərəfindən Ermənistan silahlı qüvvələrinin darmadağın edilərək döyüş meydanında üstünlüyümüzün təmin edilməsi, 2018-ci ilin may ayında isə Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı zamanı torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad olunması bir daha ordumuzun gücünü nümayiş etdirdi.

2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən möhtəşəm paradlar da Azərbaycan Ordusunun qüdrətini göstərdi.

Müdafiə Nazirliyinin hərbi qulluqçularının



aylıq pul təminatı və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının, eləcə də hərbi qulluqçulara ödənilən müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyasının üç dəfə və müharibə veteranlarına ödənilən məbləğin artırılmasından ruhlanan şəxsi heyət Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirməkdə davam edir. Dövlətimizin başçısının Sərəncamına əsasən hərbi qulluqçular mütəmadi olaraq xidməti və daimi mənzillərlə təmin edilir, onların maddi, sosial-məişət, xidməti şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da uğurla davam etdiriləcək.

Ələmətdar bayram günündə Azərbaycanın

suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini hörmətlə yad edir, müqəddəs amal naminə sağlamlığını itirmiş hərbiçilərimizə, onların ailə üzvlərinə, hörmətli veteranlarımıza da səmimi təbriklərimi və ön xoş arzularımı çatdırıram”, - deyərək təbrikdə qeyd edilir.

Əminliklə bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Andı və Nizamnamələrə daim sadiq qalan şəxsi heyət döyüş və mənəvi-psixoloji hazırlığını gücləndirəcək, yeni qələbələr əldə etmək üçün səy və bacarıqlarını daha da artıraraq, Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazır olacaq.

2 iyul Azərbaycanda Polis Günüdür

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 101-ci ildönümünü qeyd edilib. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticə



lər və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ön mühüm mərhələ kimi düşüb.

Bu dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilatı və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətli dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti uğurlu

olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərək 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görüldü. Ötən 15 ildə xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görüldü.

Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Prezident İlham Əliyev tərəfindən bu peşə bayramı ərəfəsində şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və xidmətdə fərqlənən bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsi barədə qəbul etdi

yi qərarlar hər bir polis əməkdaşının gərgin əməyinə verilən ali qiymətin əyani təsdiqidir. Bu peşə bayramı ərəfəsində də dövlətimizin başçısının sərəncamları ilə bir nəfərə polis general-mayoru ali xüsusi rütbəsi, bir nəfərə Əməkdar həkim fəxri adı verilib. Bundan başqa, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə 1 nəfər “Azərbaycan Bayrağı” ordeni, 21 nəfər “Vətən uğrunda”, 3 nəfər isə “İgidliyə görə” medalları ilə təltif olunub.

Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.



Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir vətəndaşı əhatə edir

Azərbaycanda bütün sahələrdə davamlı inkişaf bir-birini əvəzləyir. Dünyaya nümunə təşkil edən Azərbaycanın iqtisadi-sosial modeli vətəndaşların sosial rifahına və cəmiyyətin inkişafına istiqamətlənib. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər əsaslı təməllər üzərində dayanır. Dövlətin bu sahədə siyasi xətti gündəngünə nailiyyətlərin daha da artacağından xəbər verir.

Bu fikirləri Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində söyləyib.

C.Xəlilov bildirib ki, 2019-cu ili respublikamız üçün əlamətdar illərdən hesab etmək olar. İmzalanan sonuncu sərəncamlar əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradaq. Əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir

etməklə, iqtisadi fəallığa töhfə verəcək. Bu ilin birinci yarısında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar hər bir vətəndaşın maddi rifah halının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə və onlara dövlət qayğısının daha da artırılmasına xidmət edir. Sosial sahədə islahatların növbəti mərhələsində hazırlanan inqilabi addımlar Prezident İlham Əliyevin "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır" tezisini bir daha təsdiq etdi.

"Sonuncu sərəncamlarda qeyd edilən şəxslərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur. Sərəncamlara əsasən, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin də əmək haqlarının artırılması vətənin keşiyində dayanan insanlara göstərilən etimadı bir daha təsdiqlədi. Bundan əlavə, minimum əmək haqqının artırılması Azərbaycanda aztəminatlı ailələrin maddi rifah halına müsbət təsirini

göstərəcək. İqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası dövlətimizin başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırır", - deyə Cəlil Xəlilov vurğulayıb.

Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, ümumilikdə 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktları üç milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu. Bütün bunlar, ilk növbədə, Azərbaycanda xalqın dövlətinə inamından, vətəndaşın hakimiyyətə göstərmiş olduğu etimaddan, inkişaf etmiş, rəqabətə davamlı iqtisadiyyatdan xəbər verir. Azərbaycançılıq məfkurəsinə əsaslanaraq həyata keçirilən daxili və xarici siyasi xətt dövlətin doğru əllərdə olmasının və xalq-lider



birliyinin təzahürüdür.

"Veteranlar da hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir, xüsusən sonuncu sərəncamların sosial sahədə əhəmiyyətli irəliləyişlərlə nəticələnməsinə dərin inam ifadə edirlər. Veteranlar xalqın birliyi və gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər", - deyə polkovnik C.Xəlilov bildirib.

"Milli təhlükəsizliyimizin peşəkarlara etibar olunması dövlətçiliyimizin xeyrinədir"

Cəlil Xəlilov: "Son təyinatlar dövlətimizin nüfuzunu artıracaq, təhlükəsizliyini gücləndirəcək".

Prezident İlham Əliyevin son sərəncamları ilə ölkənin güc orqanlarının rəhbərliyində ciddi dəyişikliklər edilib. Belə ki, general-leytenant Əli Nağıyev DTX-ya, general-polkovnik Vilayət Eyvazov DİN rəhbərliyinə, sabiq daxili işlər naziri Ramil Usubov isə Prezident yanında Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinat alıb. Sabiq DTX rəisi Mədət Quliyev isə Müdafiə

sənayesi naziri təyin olunub.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açıqlamasında məlum təyinatları dövlətimizin nüfuzu və təhlükəsizliyi baxımından mühüm önəm kəsb etdiyini vurğuladı: "Ölkə başçısının son təyinatları Azərbaycan dövlətinin təhlükəsizliyinin etibarlı şəkildə təmini, onun nüfuzunun artması, dövlətçiliyimizin dayaqlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə də general Əli Nağıyevin DTX-nın rəhbərliyi-

nə gətirilməsi, bu sahənin peşəkarlara etibar edilməsi milli təhlükəsizliyimizlə bağlı təhdid və təhlükələrə qarşı uğurla mübarizə aparmağa imkan verəcək. Sabiq DİN rəhbəri Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinat alması da ölkəmizin təhlükəsizliyi ilə bağlı daha effektiv addımların atılmasına imkan verəcək.

Bir sözlə, hesab edirəm ki, son təyinatlar ölkə başçısı tərəfindən dövlət maraqlarımızın ən yüksək səviyyədə qorunması baxımından hərtərəfli

düşünülərək atılan addımlardır. Bu təyinatların cəmiyyət tərəfindən təqdir edilməsi, ictimai rəy tərəfindən alqışlanması da həmin təyinatların önəmindən xəbər verir.

Düşünürəm ki, bu təyinatlar güc orqanlarının daha effektiv fəaliyyətini stimullaşdırmaqla yanaşı, dövlət maraqlarımızın, milli təhlükəsizliyimizin bütün sahə və sferalarda daha effektiv qorunmasını təmin edəcək, bu müstəvidə daha böyük uğurların əldə edilməsinə rəvac verəcək".

Seymur ƏLİYEV

Milli qəhrəmanlarımızı tanıyaq, onları yaşadaq



"Milli qəhrəmanlarımızı tanıyaq, onları yaşadaq" mövzusunda 151 nömrəli tam orta məktəbdə 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına həlak olan Milli qəhrəman Murad Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Müəllim və şagirdlərin təşəbbüsü ilə həyata keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin

səsləndirilməsi ilə başlayıb, daha sonra isə vətən uğrunda canından keçən şəhidlərimizin, eləcə də, Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Respublika Veteranlar Təşkilatının Hərbi vətənpərvərlik şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər. Tədbirdə Milli qəhrəmanın döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra məktəblilərin hazırladıqları Milli Qəhrəmanın həyatını və döyüş yolunu əks etdirən fotosəkillərdən ibarət guşə və alboma baxış keçirilib.

Məktəblilərə Milli Qəhrəmanın xatirəsini əbədiləşdirmək məqsədi ilə döz nişanları təqdim edilib. Adil Haqverdiyev şagirdləri döz nişanlarını şəərəflə daşımağa, torpaqlarımız uğrunda şəhid olmuş qəhrəmanları unutmamağa və xatirələrini hər zaman yad etməyə



çağırır.

Daha sonra məktəblilər 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına həlak olan Milli qəhrəman Murad Mirzəyevin II Fəxri Xiyabandakı məzarını ziyarət edib, qəhrəmanın ailəsi ilə görüş keçirib, onun övladları ilə həmsöhbət olublar. Milli qəhrəmanın evindəki guşəsi ilə tanışlıq zamanı həyat yoldaşının qəhrəmanın döyüşdə göstərdiyi bir çox şücaətləri haqqındakı söylədikləri qonaqları heyretə gətirib. Daha sonra tədbir iştirakçıları onun ailəsi ilə xatirə şəklində çəkiliblər.



108 nəfəri mühasirədən çıxaran Qubadlı qəhrəmanı

Azərbaycanın Qubadlı rayonu-
nun Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunmasından 26 il
ötür. Rayonun müdafiəsi zamanı
283 könüllü qəhrəmancasına həlak
olub, onların yeddisi Azərbaycanın
Milli Qəhrəmanı adına layiq
görülüb.

Qubadlı rayonunun müdafiəsi
uğrunda döyüşlərdə şəhid olan igid
döyüşçülərdən biri də Həsən
Qorxmaz idi.

Həsən Qorxmaz kimi tanınan
döyüşçü Həsənqulu Qaçay oğlu
Qasimov 1969-cu il iyunun 9-da
Qubadlı rayonun Qayalı kəndində
anadan olub. 1984-cü ildə Qayalı
səkkiz illik, 1986-cı ildə isə
Qubadlı qəsəbə orta məktəbi bitirib.

Həsənqulu orta məktəbi yaxşı
oxumağı, intizamlı bir şagird olma-
ğı ilə yanaşı həm də gözəl idman-
çı idi. Dəfələrlə rayon çempionu
olub və respublikanın idman yarış-
larında iştirak edib. 1987-ci il
noyabrın 9-da sovet ordusu sıraları-
na çağırılan Qasimov Almaniya

Demokratik Respublikasında xid-
mət edib. 1989-cu ildə hərbi xid-
məti başa vurduqdan sonra vətənə
qayıdıb.


Xalqımızın ağır günlərində sila-
ha sarılaraq vətənin müdafiəsinə
uğrunda döyüşlərə atılıb. Şuşadan
başlayan ilk döyüş yolu Laçında
davam edib və doğma Qubadlıda
sona çatıb. Laçın şəhəri işğal olu-
narkən o, el arasında "Qorx-
mazçılar" adı qazanmış təqimi ilə
köməyə gəlib və 108 nəfəri müha-
sirədən çıxarıb. Sonra
Həsənqulun başçılıq etdiyi təqim
Qubadlı rayonuna göndərilib.

O, ömrünün sonuna qədər
Ermənistanın sərhədlərində yerləşən
Yuxarı Cibikli və onun ətrafını
erməni təcavüzündən qoruyub. Ən
qaynar nöqtələrdə döyüşlərə atılan
Həsən Qorxmaz qorxmazlığı ilə
həmişə döyüş nümunələri göstərib.

Həsən Qorxmaz adını isə böyük
bir hadisə ilə bağlı olaraq qəbul
edib. Belə ki, bir dəfə düşmən gül-
ləsinə hədəf olarkən, güllələr
komandirini qoruyan cəsur döyüşçü

Qorxmaz Baxşəliyevə dəyib.
Həsənqulu sürücüsü Qorxmaz
Ələvsət oğlu Baxşəliyevlə Şuşada
tanış olmuşdu. Cəsurluğu və qorx-
mazlığı ilə öz adını doğruldan bu
igid döyüşçü yoldaşları arasında
böyük hörmət qazanıb. Elə koman-
dirinin də həyatını Qorxmaz öz
cəsurluğu, özünü qurban verməsi
sayəsində xilas edib. Bundan sonra
Həsənqulu onu ölümdən xilas edən
döyüş yoldaşı Qorxmazın adını
özünə ləqəb kimi götürüb. Qarabağ
müharibəsi zamanı alnına bağladığı
yaşıl lentdə "Həsən Qorxmaz"
yazısı var idi. Şəhid olan gününə
kimi lenti alnından açmayıb.

Azərbaycan xalqı da onu Həsən
Qorxmaz kimi tanıyır. O, Laçın,
Şuşa döyüşlərində iştirak edib və
çox mərdliklə döyüşüb. Bütün
döyüşlərdən mərdliklə çıxan
Həsən Qorxmazın son döyüşü
1992-ci il dekabr ayının 10-da
Yuxarı Cibikli kəndində olub.
Həmin gün düşmən Yuxarı Cibikli
kəndinə geniş miqyaslı hücumu
keçib. Qüvvələrin qeyri-bərabər



olduğu bu döyüşlərdə cəsur
döyüşçü igid bacarıqlı komandir
Həsən Qorxmaz qəhrəmanlıqla
şəhid olub. Qubadlı Şəhidlər
Xiyabanında dəfn olunub.

Ölümündən sonra Ümummilli
lider Heydər Əliyev tərəfindən
"Azərbaycan Bayrağı" ordeni ilə
təltif edilib.

Düşmənin qarşısında canlı sipər oldu...



Daxili İşlər Nazirliyi Daxili
Qoşunlarının respublikamızın ərazi
bütövlüyü uğrunda döyüşlərdə
şəhid olmuş hərbi qulluqçularından
biri də çavuş Babakışiyev Əziz
Qasım oğludur. Bəzi sənədlərdə
şəhidin soyadı Balakışiyev qeyd
olunub. O, 1973-cü il iyunun 4-də
Xaçmaz rayonunun Sabiroba kən-
dində dünyaya göz açıb. Qasım
Babakışiyev və Güllər
Babakışiyevanın qurduğu çoxuşaqlı
ailədə böyüyüb boya-başa çatan
Əziz doğmalarına qayğıkeş, ədəb-
ərkanlı, həmkəndlilərinə hörmətli,
zəhmətsevər, vətənpərvər əqidəli
gənc kimi formalaşmış.

rayonları işğal olunmuşdu. Xeyli
sayda soydaşımız məcburi köçkün
vəziyyətinə düşmüşdü, hər gün ön
cəbhədən şəhid tabutları göndəri-
lirdi.

Əzimin hərbi xidmətə başladığı
Daxili Qoşunların ayrı-ayrı hərbi
hissələrinin şəxsi heyəti də 1992-ci
ilin mart ayından ön cəbhədə idi.
O, Daxili Qoşunların "N" saylı
hərbi hissəsində PDM, ZTR və
tank komandirləri hazırlayan tədris
bölməsində atıcı vəzifəsinə təyin
edilib. 1992-ci ilin sentyabr ayının
19-da ona hərbi hissə komandirinin
müvafiq əmrilə "çavuş" hərbi
rütbəsi verilib. Sonra hərbi xidmətə

yerinə yetirib. Həmin vaxt erməni
silahlı qüvvələrinin Ağdərədə əks
hücumu başlamışdı. Dağlarda sərt
qışın çətinlikləri ilə üzləşən
döyüşçülərimiz əlverişsiz şəraitdə
ağır döyüşlərə cəlb olunublar. Bu
döyüşlərdən biri zamanı, bəzi
məlumatlara görə, Mehmana kəndi
ərazisində çavuş Ə.Babakışiyev
ağır yaralanaraq şəhidlik zirvəsinə
ucalıb.

18.02.1993-cü il tarixli, IV-JQ
352548 nömrəli ölüm haqqında
şəhadətnamədə Ə.Babakışiyevin
08.02.1993-cü il tarixdə həlak
olduğu yazılıb. Daxili Qoşunların
Arxivindən verilən müvafiq arayış-
da isə onun 06.02.1993-cü ildə
şəhid olduğu göstərilir.

Çavuş Ə.Babakışiyev doğulduğu
Sabiroba kəndinə qonşu olan
Mürşüdəbə kəndinin qəbiristanlı-
ğında torpağa tapşırılıb. Məzarı
üzərindəki lövhədə isə ölüm tarixi
10.02.1993-cü il həkk edilib.

1995-ci ildə "Azərbaycan" nəş-
riyyatında işıq üzü görmüş, Polad
Qasimov və Müzəffər
Məlikməmmədovun tərtibçiləri
olduğu "Xaçmaz zəfər gözləyir"
kitabında şəhid hərbi qulluqçumuz
barədə məlumat verilib.
Mürşüdəbadakı orta məktəbin
həyatında hər iki kəndin şəhidlərinin
xatirəsinə abidə kompleksi
yaradılıb. Sabirobada şəhidin adına
küçə var.

Şəhidin valideynləri dünyasını
dəyişib. Ailənin digər üzvləri -
Əzimin qardaşı Nurəddin
Babakışiyev, bacıları: Nərinə
Yusifova, Qıztamam Fətullayeva,
Hüriyə Teymurova, Arzu
Qurbanova, Ayişə Güləliyeva,
Telnarə Babakışiyeva və Xanım
Seyidova şəhidin adını uca tutur,
onun xatirəsinə yaşadırlar. Şəhidin
bacısı X.Seyidovanın məktəbli olan
oğlu Əzimin adını daşıyır.

Əzim kimi ləyaqətli oğullar
həmişə ehtiramla xatırlanacaqlar.

Allah rəhmət eləsin!

Yalçın Abbasov
Daxili Qoşunların Veteranlar
Şurasının katibi



Həmişə şəhid hərbi qulluqçuları-
mız barədə məqalə yazanda onların
valideynlərini düşünürəm.
Valideyn üçün həyatda övladının
ölümündən dəhşətli faciə yoxdur.
Vətən naminə həyatını qurban ver-
miş övladına görə valideynlər
qürur hissi keçirsələr də, bu itki ilə
heç vaxt barışa bilmirlər, onlar
xatirələrlə yaşayır, düşməndən
qisas alınaraq torpaqlarımızın işğal-
dan azad olunacağı günü böyük
ümidlə gözləyirlər.

Bizim valideynlər Vətən müda-
fiəçisi olan, xalqının qeyrətini
düşünən, cəsur və ləyaqətli, əqidə-
sindən, andından dönməz, xeyir-
xah, mərhəmətli övladlar, erməni
valideynləri isə günahsız insanları
məhv edən, əsir götürən, yurdu-
dan didərgin salan, məscidləri,
evləri yandıran, şəhərləri, kəndləri
xarabalığa çevirən, qəbirləri dağı-
dan, insanlıqdan uzaq, işğalçı,
xoflu, yırtıcı xislətli övladlar yetiş-
diriblər və yetişdirirlər. Bu gerçək-
liklər ön cəbhənin qarşı tərəfində-
ki düşmənin kimliyini və məqsəd-
lərini aydın şəkildə göstərir. Məhz
xalqımızın mübariz oğulları azğın
düşmənin qarşısında canlı sipər
olublar və bu gün də yüksək döyüş
ruhu ilə səngərlərdə dayanıblar.

Şəhidlərimizin torpaqlarımızın
toxunulmazlığı uğrunda müharibə-
də keçdikləri şərəfli yol haqq yolu-
dur və tarixdə də məhz belə iz
qoyacaqdır.

Əziz Mürşüdəbə kəndindəki
orta məktəbdə və Xaçmazdakı 97
nömrəli texniki peşə məktəbində
təhsil alıb. Texniki peşə məktəbin-
də o, traktorçu-maşınçı və III dər-
əcəli təmirçi-çilingər ixtisaslarına
yiyələnib. Hərbi xidmətdəki qısa
müddətə ixtisası üzrə əmək fə-
aliyyəti ilə məşğul olub.

1992-ci ilin may ayında
Ə.Babakışiyev Xaçmaz Rayon
Hərbi Komissarlığı (hazırda
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
Xaçmaz Rayon Şöbəsi) tərəfindən
müddətli həqiqi hərbi xidmətə
çağırılıb. Həmin dövrdə
Ermənistanın respublikamıza hərbi
təcavüzü nəticəsində sərhəd bölgə-
lərində və Dağlıq Qarabağda aram-
sız döyüşlər gedirdi. Şuşa və Laçın

tini ayrı-ayrı hərbi hissələrdə
davam etdirib. Təqim komandirinin
müavini vəzifəsinə yüksəlib.
Beləliklə, bacarıqlı və məsuliyyət-
li hərbi qulluqçu kimi komandanlı-
ğın ona göstərdiyi etimadı doğrul-
dub. Əziz yüksək döyüş hazırlığı-
na malik və ürəyi Vətən sevgisi ilə
döyünən hərbi qulluqçu olaraq
dəfələrlə ön cəbhəyə getmək üçün
müraciət edib.

Daxili Qoşunların Arxivindən
verilən müvafiq arayışda onun
1993-cü ilin fevralında döyüş zona-
sındakı "N" saylı hərbi hissənin
şəxsi heyətinin sırasına daxil edil-
məsi barədə məlumatda öz əksini
tapıb. Əziz Ağdərə rayonu ərazi-
sində erməni işğalçılarına qarşı
qətiyyətlə vuruşub. Qarşıya qoyu-
lan döyüş tapşırıqlarını cəsurluqla



"Azərbaycan zabiti düşməyə təslim olmaz" - mayor RASİM İBRAHİMOV



İyun ayının 28-si Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Rasim İbrahimovun anım günüdür.

Rasim 18 aprel 1962-ci ildə Bakının Əzizbəyov rayonundakı

Çilov adasında anadan olub. Ailəsi neftçi idi. 1969-cu ildə buradakı 131 sayılı məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfədək həmin məktəbdə təhsil alıb. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov 1979-cu ildə təhsilini başa vurub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan Rasim bir müddət Respublika Hərbi Komissarlığında çalışıb. Sonra Ağsu rayon Hərbi Komissarının müavini vəzifəsinə təyin edilib. Burada işlədiyi müddətdə Baş Qərargahın Saratov şəhərindəki 3 aylıq kursunda oxuyub. Sonra Füzuli rayonunda hərbi komissarın müavini kimi çalışmağa başlayıb.

Qarabağ müharibəsinin qızğın

vaxtlarında - 1992-ci ildə o, Füzuli rayonunun bir qrup sakini ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Hansı ki, bu tabor Füzulinin kəndlərini mərdliklə qoruyan bir dəstəyə çevrilmişdi. Döyüşlərdə göstərdiyi şücaətə görə Rasimə mayor rütbəsi verildi. Onların taboru 1992-ci il 28 iyunda Tuğ kəndi uğrunda döyüşə girmiş, onlarla erməni quldurunu məhv etmişdi. Lakin arxadan dəstək gəlmədiyini üçün mühasirəyə düşmüşdülər. Həmin an cəsur komandir R.İbrahimov sırf döyüşçü dostlarını mühasirədən xilas etmək üçün canından keçir. O, ayağından yaralansa da, döyüşə rəhbərliyi davam etdirir. Vəziyyətin ümitsiz olduğunu gören Rasim son anda düşmən əlinə keçməmək üçün əl qumbarası ilə özünü

həlak edir. Ermənilərə təslim olmayan R.İsmayılov "Azərbaycan zabiti heç vaxt düşməyə təslim olmayacaq!,- deyərək özünü qumbara ilə partladaraq əbədiyyətə qovuşur. Rasim İbrahimov şəhid olarkən, ailəli idi. Hazırda dünyada iki yadigarı qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 sayılı fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Çilov adasında abidəsi ucaldılıb və adada qəhrəmanımızın adına bağ salınıb. Vaxtilə təhsil aldığı 131 sayılı orta məktəb indi onun adını daşıyır.

Xocalı cəngavəri, Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür

İyun ayının 24-ü Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür.

Hacıyev Əlif Lətif oğlu 24 iyun 1953-cü ildə Xocalı şəhərində dünyaya gəlib. 1970-ci ildə orta məktəbi bitirərək sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb və hərbi xidməti Minsk şəhərində keçib.

1974-84-cü illərdə Belarus Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1976-cı ildə SSRİ DİN-in Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub, 1979-cu ildə həmin məktəbi bitirərək,



1981-ci ildən təhsilini SSRİ DİN-in akademiyasında davam etdirib. 1990-cı ildə daxili işlər orqanlarında Xocalı təyyarə limanı xəttində işlər bölməsinə rəis təyin olunub. 1991-ci ildə ona mayor rütbəsi verilib. O, cəmi 4 nəfər əsgərlə ermənilərlə dolu 28 vertolyotun 8



saat Xocalı aeroportundan çıxmağına icazə verməyib. Onun komendant olduğu zaman Xocalı hava limanı yeganə yer idi ki, ermənilər orada kəşfiyyat apara bilmirdilər.

Ə.Hacıyev 1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin Xocalı şəhərinə hücumu zamanı qəhrəmancasına həlak olub. Son gülləsinə qədər döyüşərək Xocalıda şəhid olan Milli qəhrəmanımız Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi. İki qız övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 sayılı fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

9 May Qələbə Gününü özünün ikinci doğum günü kimi qeyd edirdi...

Qəmbərov Abbas Əli oğlu 1919-cu ildə Ermənistanın Kənəkir rayonunun Göykilsə kəndində anadan olmuşdur. Orta məktəbi Tovuz rayonunun Qovlar qəsəbəsində oxumuş, məktəbi bitirdikdən sonra Qazaxda Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Təhsilini bitirdikdən sonra Tovuz rayonunda müəllim kimi fəaliyyətə başlamış, eyni zamanda rayonun Komsomol Komitəsinin fəal üzvü olmuşdur.

1939-cu ildə o, Leningrad şəhərinə könüllü hərbi xidmətə yola düşmüşdür və əsgərlikdə olarkən SSRİ-Finlandiya müharibəsinin (1939-1940) iştirakçısı olmuşdur. İkinci dünya müharibəsinin başlaması ilə əlaqədar

Abbas Qəmbərov könüllü şəkildə döyüşlərə qoşulmuş, donanmalarda (13-cü qvardiya tank briqadası, 235-ci atıcı diviziyası və s.) Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında Avropanın müxtəlif ölkələrində: Polşa, Çexoslovakiya, Belarusiya, Almaniya və s. şanlı döyüş yolu keçmişdir. Hərbi əməliyyatlarda ağır yaralanmağına baxmayaraq, Böyük Vətən Müharibəsinin son gününə kimi qəhrəmancasına vuruşmuş və 9 May 1945-ci ildə faşizm üzərində qələbə sevincini döyüş yoldaşları ilə birgə Berlində qeyd etmişdir.

1946-cı ildə Vətənə döndükdən sonra göstərdiyi şücaətlərə görə orden və medallarla

təltif edilmiş və Böyük Vətən Müharibəsi veteranı adına layiq görülmüşdür. 1950-ci illərdə o, Azərbaycan Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirmiş və uzun illər həmin universitetdə, sonralar ömrünün sonunadək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim vəzifəsində çalışmışdır. Eyni zamanda institutun Veteranlar şurasının sədri və Partiya təşkilatının fakültə üzrə sədri kimi ictimai işlərdə fəal iştirak etmişdir. A.Qəmbərov 1991-ci ildə Bakıda vəfat etmişdir.

Abbas Qəmbərov yanvar ayında dünyaya gəlsə də, 9 May Qələbə Gününü özünün ikinci doğum günü kimi qeyd edirdi.



Odur ki, onun övladları, yaxınları bu il Qələbə Günü onun 100 illik yubileyini qeyd edirlər və belə cəsur, vətənpərvər, qəhrəman vətən övladı nəslinin nümayəndəsi olmaları ilə fəxr edirlər.



Cavanşirlər soyundan daha bir qəhrəman

Qanlı cəbhələr boyunca...

İkinci Dünya müharibəsi illərində sovetlər birliyinin tərkibində olan Azərbaycan da bu qanlı müharibədə böyük qurbanlar vermişdir. Müharibənin ilk günlərində 1941-ci ilin sonunda Azərbaycandan xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı ki, onlardan 30 min nəfərdən çoxu qadınlar idi.

1941-1945-ci illərdə Azərbaycan-dan Sovet Ordusu sıralarına 640 min nəfərdək insan səfərbər edilib, cəbhəyə göndərilmişdi. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leningrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə vuruşmuş, işğal olunmuş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda yaxından iştirak etmiş, bu yolda çoxları həyatını qurban vermiş, əbədi-yetə qovuşmuşlar.

Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leningrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, faşist ordusuna qarşı müqavimət savaşında vuruşaraq əhəlinin təhlükəsizliyini qorumuşlar. Təyyarəçi Hüseynbala Əliyev Leningradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsa da, var-gücünü toplayıb təyyarəsini yerə endirə bilmişdi. Moskva, Leningrad və Stalinqrad ətrafındakı bütün döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyash və dağıdıcı hərbi əməliyyatlarda yaxından iştirak etmişdilər.

İkinci dünya müharibəsi illərində belə qanlı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən azərbaycanlılardan biri də Aslan Vəzirov olub. Aslan Vəzirov Zaqafqaziya cəbhəsi Şimal Ordu qrupunun 5-ci Dağ Mina-Mühəndis briqadasının, 3-cü Ukrayna cəbhəsinin 51-ci mühəndis-istehkam briqadasının, 2-ci Belorusiya cəbhəsində Baş Komandanlığın 1-ci qvardiya mühəndis-istehkam briqadasının

komandiri olmuşdur.

Vəzirov Aslan Fərhad oğlu 13 dekabr 1910-cu ildə Bərdə rayonunun Zümürxan kəndində mülkədarziyalı ailəsində doğulub. Aslan Vəzirov dünyaya gələrkən anası Ağca xanım vəfat etmiş, həyat yoldaşının ölümünə dözə bilməyən Fərhad bəy də dünyasını dəyişmişdir. Fərhad bəy 1853-cü ildə Şuşada doğulmuşdur. Aslan Vəzirov Qarabağ xanı İbrahim xanın vəziri Seyyid Mirzə Əli Məhəmməd Ağanın dördüncü qurşaq nəvəsidir. Soy öz başlanğıcını İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşirin baş vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağıdən götürür. Ona qədər həmin soy Cavanşir soyadını daşıyırdı. Vəzirovlar Cavanşir elinin Hacılı camaatına mənsubdurlar. Bu soyadı həm Mirzə Camal bəyin, həm onun qardaşlarının, həm də əmisioğullarının törəmələri daşıyırlar. Bu soy Azərbaycan xalqına yetərli sayda sərkərdə, dövlət xadimi, ziyalı bəxş edib. Onlardan bir neçə nəfər haqqında əvvəlki yazılarımızda söz açmışıq.

Böyük bir soyun davamçısı

“Vikipedia”nın yazdığına görə, Rüstəm, Aslan və bacıları valideynlərini itirdikdən sonra əmiləri Zülfüqar bəy Vəzirovun himayəsində olmuşlar. Aslan Vəzirovun böyük qardaşı Rüstəm bəy II dünya müharibəsindən əvvəl Bərdədə poçt rəisi işləmiş və müharibədə itkin düşmüşdür.

Aslan Vəzirov 1927-ci ildə Bakı Zaqafqaziya Hərbi Hazırlıq Məktəbini bitirib. 1928-30-cu illərdə Sankt-Peterburq (o vaxtkı Leningrad) və Moskva hərbi mühəndislik məktəblərində oxumuşdur. 1941-ci ildə Hərbi-Mühəndislik Akademiyasını bitirmiş və müharibə cəbhələrinə göndərilmişdir. Zaqafqaziya cəbhəsi Şimal Ordu qrupunun 5-ci Dağ Mina-Mühəndis briqadasının, 3-cü Ukrayna cəbhəsinin 51-ci mühəndis-istehkam briqadasının, 2-ci Belorusiya cəbhəsində Baş Komandanlığın 1-ci qvardiya mühəndis-istehkam briqadasının komandiri olmuşdur. 1944-cü ilin

mayında qvardiya polkovniki Aslan Fərhad oğlu Vəzirov 2-ci Belarus cəbhəsinin 1-ci Qvardiya mühəndis-hücum briqadasının komandiri təyin edilmiş, iyunun axırlarında isə Aslan Vəzirovun şanlı istehkamçıları Mogilyovun azad edilməsi uğrunda qəhrəmancasına vuruşmuşlar. Briqadanın bu döyüşlərdə göstərdiyi şücaətə və igidliyə görə ona “Mogilyov briqadası” adı verilmişdir.

Qvardiya polkovniki Aslan Vəzirov 70-ci Ordunun tərkibində (II Belarus cəbhəsi) - sapyor briqadasının komandiri idi. 20 aprel 1945-ci ildə ordu hissələrinin Oder çayını keçməsi əməliyyatına rəhbərlik edirdi. Bu əməliyyat düşmənin güclü atəşi altında üç gün davam etdi və Aslan Vəzirovun böyük hərbi məharətini sübut etdi. Həmin əməliyyata rəhbərliyə görə ona 29 iyun 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Odlu savaşlardan geriye qəhrəman kimi...

1947-ci ildə ordudan tərxis olunan Aslan Vəzirov 1948-ci ildən Kaunas, Voronej, Bakıda müxtəlif vəzifələrdə çalışmışdır.

1965-ci ildən ömrünün sonuna qədər Azərbaycan Respublika Müharibə Veteranları Komitəsinin sədri olmuş Aslan Vəzirov eyni zamanda Ümumittifaq Müharibə Veteranları Komitəsinin Bakı şöbəsinə rəhbərlik etmişdir. Aslan Vəzirov Azərbaycan Respublikası Ali Sovetinin deputatı da seçilmişdir.

Veteran polkovnik Aslan Vəzirov Dneprodzerjinsk və Mogilyov şəhərlərinin fəxri vətəndaşı adına layiq görülmüş, 8 orden və çoxsaylı medallarla təltif edilmişdir. Elmar Vəzirov və Tamilla Vəzirova adlı övladları vardır.

Aslan Vəzirov 1987-ci ilin 18 mayında Bakı şəhərində vəfat etmişdir.

2009-cu il iyulun 1-də Mogilyovda



Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovun xatirəsinə ucaldılan memorial kompleksin təntənəli açılış mərasimi olmuşdur. Memorial kompleksin yaradılmasının təşəbbüskarı və əsas təşkilatçısı Mogilyovdakı “Azəri” ictimai birliyi olmuşdur. Qəhrəmanın büstünün müəllifi isə Belarus Rəssamlar İttifaqının üzvü, heykəltəraş Kamil Kamaldır.

Xatırladaq ki, Belarusun Oşmyanı şəhərində 4 nəfər Sovet İttifaqı Qəhrəmanının memorialı da qoyulmuşdur və həmin qəhrəmanlardan biri ilk azərbaycanlı təyyarəçi Fərrux Qayıbovdur. Vileyka şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi ucaldılmışdır.

Azərbaycanlı döyüşçülər Qəzənfər Əkbərov, Cəmil Əhmədov, Aslan Vəzirov, Adil Quliyev, Məlik Məhərrəmov və Nəcəfqulu Rəfiyev Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada məhz Belarusun azad edilməsi uğrunda döyüşlərdə göstərdikləri igidliyə görə layiq görülmüşdür.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilib

O an gözyaşlarımı saxlaya bilmədim...

Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında Azərbaycan xalqının xidmətlərinin verdiyi töhfələr zaman-zaman öz təsdiqini tapır.

Həm təbii sərvətləri, həm canlı qüvvəsi ilə Azərbaycan xalqı faşizm üzərində Qələbənin təminatçısı olmuşdur. Müharibədə 700 minə qədər azərbaycanlı iştirak etmişdir, təəssüflər olsun ki, yarıdan çox həmvətənimiz həlak olmuş və itkin düşmüş, 123 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Bu müharibədə Azərbaycan xalqı öz layiqli sözünü demişdi. Qəhrəmanlarımızın şücaəti, əzmi Azərbaycan xalqının keçmişindən-tarixi köklərindən qaynaqlanır.

Müharibədən geri qayıtmayan həmvətənlərimizdən biri də Firudun Süleymanov Səməd oğludur. O, 1915-ci ildə Salyan rayonunun Beştalı kəndində

anadan olmuşdur. Yaşadığı ərazidə feldşer işləyən Firudun 1941-ci ildə Salyan rayonu RHK-dan hərbi xidmətə çağırılmışdır. Digər orduya çağırılan həmvətənlərimiz kimi o da, vətənin müdafiəsinə qoşulub. Döyüşlərdə fəal iştirak edən Firudun bir sıra ərazilərin alınmasında iştirak edib. 24.07.1943 ildə gedən döyüşlərin birində ağır yaralanaraq həlak olmuşdur və Rusiya Federasiyasının Belqorod vilayətinin Yakovlevsk rayonunun B. Qlianetis (Kursk dairəsi Alışanəc kəndi) kəndində dəfn edilmişdir. Sənədlərdə adı Fyodor kimi qeyd olunan Firudun Süleymanov müharibəyə yola düşərkən qızının 2 yaşı

olub. Daha sonralar atasının xatirəsini yad edən övladı Arusə Ağamaliyeva (Süleymanova) şəxsi söyləri nəticəsində atasının müharibədə iştirakı haqqında araşdırma aparmışdır. O atasının dəfn olunduğu məzarlığa getmiş, abidəni ziyarət etmişdir.

Arusə Ağamaliyeva: “İkinci Dünya müharibəsi bizim üçün əsl dəhşət və iztirab olmuşdur. Minlərlə insanın həlak olduğu bu savaş bizim ailəmizdən atamızı aldı. 2 yaşlı qızıcığazı ata sevgisindən məhrum etdi. Ən acımasız tərəfi isə məzarının belə uzaqda

olması idi. Ailəmizdə hər kəs onun dəfn olunduğu yeri ziyarət etmək, ona olan borcumuzu qaytarmaq istəyirdi. Təxminən 70 il sonra bu mənə qismət oldu. O an göz yaşlarımı saxlaya bilmədim... sanki iki yaşlı qız atasına sarılacaqdı. Amma bunlar sadəcə ata sevgisini ürəyində saxlamış, saçları ağarmasına baxmayaraq hələ də atasının müharibədən gəlməsini gözləyən qızıcığazın xəyalları idi... Müharibə atalarımızı, analarımızı, qardaş və bacılarımızı aldı bizdən...

O gün çox kədərləndim, atamın adı olan lövhədə onlarla insanın adı vardı, onlarla qəhrəmanın, canını siper etmiş döyüşçünün. Lakin qəlbimdə təsəlli edəcək bir şey vardı, atam tək deyil burada, bizdən uzaqda. O, döyüş yoldaşları ilə biryerdədir. Onlar hər zaman xatırlanacaq, hər zaman yaşayacaqlar...”





Taqanroqdan Berlinədək...

Axır ki, bir dəfə söhbətimiz baş tutdu. Böyük bir polkun komandiri olmuş, qvardiya polkovniki ilə dil tapmaq heç də asan deyildi. Nəhayət, sözümlə alındı. Neçə qat bükülmüş iri bir vərəqi ehməlcə stolun üstünə sərdi. Çalın-çarpaz xətlərə baxdıqca yavaş-yavaş üzün nurlandı. Dodağında məmnun bir təbəssüm oyandı.

- Bu, Berlinin xəritəsidir, - dedi - 416-cı Taqanroq diviziyasının hücumu təsvir olunur.

Müxtəlif zolaqlar boyunca bir qırmızı xətt burula-burula şəhərin düz mərkəzinə doğru uzanır. Uzandıqca da arxada 416 rəqəmli al bayraqlar düzülür. İlk belə bayraq aprelin 21-də Slezia vağzalına sancılıb.

Faşist yuvasına müzəffər yürüş başlanır. Xilaskar ordunun gur selində Mehdi Mahmudovun komandir olduğu 1054-cü polkun toplarının aramsız atəşini aydınca eşidir. Düşmən yuvalarının bir-bir necə tar-mar olduğunu gözəlcə görür. Kayzer Vilhelm sarayı, Reyxsbank, Unter-den-Linden küçəsi, Opera teatri, Pariv şosesi, Reyxstaq və nəhayət, Berlinin ürəyi - Brandinburq darvazası. Bu da tunc atlar qoşulmuş məşhur simvolik zəfər arabası. İgidlərin qüdrətinə o da heyran qalıb. Üzərində mayın 2-də şanlı diviziyamızın döyüşçülərinin ucaltdıqları Qırmızı bayraq dalğalanır.

Mehdi kişi astaca dikəldi, əlini ağappaq saçlarında gəzdirib eynəyini düzəltdi. Məşhur "Katyuşa" mahnısının bir neçə misrasını avazla oxudu. Kefi durulmuşdu. Xatirələr qoynunda üzürdü.

Xəritəni səliqə ilə qatlayıb yana qoydu. Onu çoxdan tərtib edib, böyük tirajla nəşr olunub.

Qərribə tarixi var bu xəritənin. Polkovnik Berlinlə yenicə qayıtmışdı. Xilaskar-veteran kimi ADR-in 25 illik bayramında iştirak etmişdi. O illərin, o yerlərin xatirələri qəlbi coşdururdu. Elə o aylarda hardasa bir məqalə oxuyur. Mühəribənin son günlərindən, Berlinin alınmasından söhbət gedirdi. Cəbhələrdən, ordu və diviziyalardan çoxunun adı çəkilib. Lakin doğma 416-nın hünəri barədə bircə kəlmə də yox!

Niyə axı belə olsun?! Nə üçün Azərbaycanın adı gələndə çoxunun dili tutulur? Rəngi dümağ ağardı. Müqəssiri dönə-dönə "yağladı". Hirsli soyumadı. Cəld ayağa qalxıb var-gəl eləməyə başladı. Beləcə bir neçə gün özünə gələ bilmədi. Və elə həmin günlərdə gecə-gündüz çalışaraq bu xəritəni tərtib etdi. İndi budur, baxırsan, Azərbaycan oğullarının Berlin hünəri göz qabağındadır.

Mehdi Mahmudov peşəkar hərbiçi olub. Naxçıvandan Bakıya təzəcə gəlmişdi. Hərbi məktəbə sağlam, səriştəli gəncləri seçirdilər. Mehdiyə də sənədlərini hərbi məktəbə göndərdilər. Bu arada hərbi komissar K.Voroşilov əmr verdi ki, məktəbə gələn gənclər gərək bir il əsgəri xidmətdə olsunlar. Beləliklə, Mehdi Mahmudov 17-ci suvari polkunda əsgəri xidmətə başladı.

Hələ cəbhə yoluna alışmamış Minsk ətrafındakı döyüşdə ağır yaralandı. Çoxlu qan itirmişdi. Bir də gözünü açanda gördü ki,

Maqnitoqorskda hərbi hospitalda yatır. Aradan düz səkkiz ay keçəndən sonra - 1942-ci ilin fevralında ayağa qalxdı. Bir şəhər onu evə buraxdılar. Özü də necə? İkinci dərəcəli əlil kimi. Bu zərbə ona döyüş yarasından ağır təsir etdi. Gecə-gündüz fikri-xəyalı cəbhədə idi. Deməli, hər şey bitdi. Daha döyüşə gedə bilməz, heç cür cəbhəyə buraxmazlar onu. Çox ölçübiçəndən sonra Bakıda tibb institutuna daxil oldu.

Günlərin birində Nizami küçə-



sində polkovnik Züvanovla rastlaşdı. Tiflisdə hərbi məktəbdə dərş demişdi ona. Köhnə dost kimi görüşdülər. Bir xeyli ordan-burdan danışandan sonra Mehdi qəlbini açdı.

- Döyüşə getmək istəyirəm - dedi. - Götürmürlər.

- Təzə diviziya təşkil eləyirəm, çalışaram səni öz yanıma götürüm.

Əvvəlcə 223-cü atıcı diviziyanın qərargahında əməliyyat şöbəsi rəisinin köməkçisi oldu. 1942-ci ilin sentyabrında isə 1054-cü polka qərargah rəisi təyin edildi.

Beləliklə, Mehdi Mahmudov məşhur 416-cı diviziya ilə doğma-laşdı, qaynayıb-qarışdı. Yenidən qanlı-qadalı döyüş yolları başlandı. Hər bir obyekt, yaşayış məntəqəsi, hər qarış torpaq uğrunda amansız vuruşlar gedirdi.

1943-cü il avqustun 30-da Taqanroq azad edildi. Neçə-neçə igid döyüşçü ilə birlikdə Mehdi Mahmudovun sinəsinə Qırmızı Bayraq ordeni taxıldı.

Vuruşa-vuruşa gəlib Dneprə çatdılar. Berlinə yürüşün taleyi bir növ burada həll olunurdu. Sərt külək əsirdi. Gah narın qar qırma kimi üz-gözə doluşur, gah da sısqa yağış göz açmağa qoymurdu. Saqqız kimi palçıqda addım atmaq olmurdu. Altı qopmasın deyə döyüşçülər çəkmələri iplə, kisə parçası ilə sarıyırdılar. Maşınlar, traktorlar ilişib qalır, tərənə bilirdi. Elə vaxt olurdu ki, Mehdi bir topa otuz, hətta qırx at qoşurdu. Yenə çəkib çıxara bilmirdilər.

Komandir gah bu, gah da digər topun yanına qaçır, döyüşçülərə ürək-dirək verirdi.

- Əlli tərənənin, qoçaqlar, az qalıb. Ürəkli olun, ürəkli. Nəyin bahasına olursa-olsun çayı keçmək lazımdır. Tapşırıq belədir.

1944-cü il fevralın doqquzudur. Böyük Lepetixa rayonunda bərə quraşdırıldı. Balaca qayıqların köməyi ilə birinci divizion Dnepri keçməyə başladı.

Fevralın 14-də 24 topun gur atəşi düşməni lərzəyə saldı. Almanlar xeyli tank, zirehli maşın, digər texnika və çoxlu döyüşçü itirdilər. Faşistlərin əli Dneprdən biryolluq üzüldü.

Diviziya Nikolayev uğrunda mərdanə vuruşdu. Odessaya sevinc gətirdi. Moldova azad edildi. Polşa torpaqları qəhvəyi taundan xilas olundu. Günbəğin qələbə günü yaxınlaşırdı. Mehdi Mahmudov artıq 1054-cü artilleriya polkunun komandiri idi.

düşürdü.

Mehdi Mahmudov deyirdi ki, hər gün düşmənin səkkiz-on həmləsini dəf etmək lazım gəlirdi.

1054-cü polkun altı batereyası dəmir yolunun şimalında düzünə atəş açmaq üçün mövqe düzəldirdi. Fevralın yeddində şəhər hava bir qədər aydınladı. Təpəliklərin arasından 27 tank göründü. Arxasınca piyada batalyonları hücum etdi. Hitlerçilərin başqa bir batalyonu cənub tərəfdən 13 tankın köməyi ilə həmləyə atıldı. Düşmən hər yandan axışib gəlirdi. Şiddətli vuruşma başlandı. Faşistlər aviasiyayı köməyə çağırırdılar. Bu zaman bizim toplar dilə gəldi. Sərrast atəş açılır, neçə-neçə tank yanırdı. Düşmən istər havada, istərsə də yerdə bizdən sayca üstün olsa da, döyüşçülərimizin inadlı müqaviməti onların əzmini qırdı, sıralarını parçaladı.

Martın 12-də qəhrəmanlığın yeni səhifəsi yazıldı: gərgin döyüşlərdən sonra Küstirin qalası alındı.

Ali Baş Komandanın təbrik əmrində neçə-neçə igid döyüşçü ilə yanaşı Mehdi Mahmudovun da adı çəkilib. Moskva qalibləri elə həmin gün yaylın atəşi ilə salamladı.

Bu da Berlin. Şəhər cəsur döyüşçülərin ayaqları altındadır. Qalib əsgərlər düşmən paytaxtında qürurla addımlayırlar. Son döyüşlər gedir. Hər gün neçə-neçə binaya qələbə bayrağı sancılır.

Bu da məşhur Brandenburq darvazası! Berlində tarixi vuruşun son atəşi burada açılır. Zəfər və hünər yolunun son nöqtəsi burada qoyulur. Mayın ikisidir. Al bayraq vüqarla dalğalanır. Qaliblərin tən-



xilas ola bilib. Mehdi Mahmudov qanlı faciə barədə hərbi şuraya məlumat verdi.

Rəşadətın Küstrin səhifəsi elə bundan sonra yarandı. Küstrin Berlinin darvazası sayılır. Faşist yuvasına cəmi yetmiş kilometr yol qalır.

416-cı diviziya Visladan Oderədək altı yüz kilometrlik yolu gecə-gündüz vuruşa-vuruşa on səkkiz günə qət etmişdi.

Oder Berlin yolunda sonuncu su maneəsi sayılırdı. Fevralın dördündə Marşal Jukovdan məsul tapşırıq alındı: Oderdəki əməliyyat meydanını qoruyub saxlamaq, onu cəbhə boyu genişləndirmək lazımdır.

Teleqramla bütün döyüşçüləri tanış etdilər. Təyyarə meydanları palçığa batdığı üçün aviasiya susur, əsas ağırlıq artilleriyanın üzərinə

tənəli mitinq keçirilir. Bu vaxt döyüşçülər Mehdi Mahmudovu xərəkədə aparırdılar. Bu onun dördüncü ağır yarası idi. Xeyli qan itirdiyindən bənizi ağappaq ağarmışdı. Qələbənin al şəfəqləri isə hər yana nur saçır.

Mətin, iradəli Mehdi Mahmudov sağaldı, həyata qayıtdı. Əlində Berlinin xəritəsi məktəbliləri, müəssisələri gəzdirdi, neçə-neçə gəncin təlim-tərbiyəsi ilə məşğul oldu. Sonuncu dəfə həmin xəritəni də götürüb Moskvaya qələbə paradına getdi.

Ömrünü ailəsiz, övladsız başa vursa da, onun rəşadətli döyüş yolundan çoxlu xoş xatirələr qaldı.

Əhməd İSAYEV
Azərbaycan.



1941-1945-Cİ İL MÜHARİBƏSİNİN 75 İLLİYİ ƏRƏFƏSİNDƏ

Qanlı möhürlənmiş dostluq

Vətənpərvərlik tarixində xeyli sənədlər abidə kimi saxlanılır. Onlara, söz yox ki, keçmiş SSRİ xalqlarının cəbhəçilərə göndərdikləri məktublar da aiddir. Böyük Vətən müharibəsi illərində yazılan bu məktublar ölkəmizin taleyi üzərində yaranan təhlükəni həyəcan dolu hisslərlə əks etdirir. Havada və yerdə ölümə gedən, tankların tırtılları altına atılan və düşmən toplarının lüləsini sinəsi ilə örtən döyüşçülər yüksək ideallara, məqsədə sadıqlığı, möhkəm tellərlə bağlılığı inadla nümayiş etdirmişdir.

Xalqlarımızın dostluğu və qardaşlığı zəminində bizim Böyük Qələbəmiz doğulmuş və Berlinə qədər gəlib çatmışdır.

Bu birlik əsasında indiyədək tarixdə görünməyən, lakin hər bir düşünən insanın ürəyinə toxunan “cəbhəçidöyüşçülərə müxtəlif xalqların məktubları” yaranmışdı. Bu məktublarda müxtəlif millətlərin 10 milyondan artıq nümayəndəsinin imzası vardır. Bir çox dillərdə yazılmış bu məktubların hərəsində “xalqlar dostluğunu göz bəbəyi kimi qorumaq” çağırışı səslənir. Aşağıda diqqətinizə, qələbənin 75 illiyi

ərəfəsində müxtəlif xalqların cəbhələrdə vuruşan döyüşçülərə və onların həmyerlilərinə yazdıqları tarixi məktublardan, insanları həyəcanlandıran vətənpərvərlik sənədlərindən çıxarışlar təqdim olunur.

ŞƏDDAT CƏFƏROV *Azərbaycan və Rusiya* *Yazıqlar birliklərinin üzüyü*

Dost ağır gündə tanınır

Azərbaycanın mərd əsgərləri!

İl yarımından artıqdır ki, siz qardaş xalqların oğulları ilə çiyn-çiynə mənfur alman qəsbkarlarına qarşı mübarizə aparırsınız. Qanımızla Siz, xalqların sarılmaz yeni, indiyədək görünməmiş dostluğunu tariximizin səhifələrinə yazırsınız.

Biz doğma Azərbaycanımızı, paytaxtımız Bakını alman işğalçılarından müdafiə etmiş qəhrəman rus və ukraynalıların, belarus və azərbaycanlıların, gürcülərin və türklərin, qazax və tatarların müqəddəs qanları qarşısında borcluyuq. Bununla biz tarixdə görünməmiş xalqlar dostluğuna borcluyuq.

Hitlerçilər tərəfindən gözləri çıxardılıb, qulaqları kəsilmiş Cəfər İsmayilzadə, əlləri sındırılıb süngülən-

miş Əlibəy Quluzadə, qarnı yarılmış yefreytor İslam Əliməmməd oğlu, sütuna dəmir məftillərlə bağlanıb axır nəfəsə qədər eləcə də qalmış Əskər Mustafa oğlu kimi vəhşicəsinə öldürülmüş Azərbaycanın sadıq oğulları haqqında xatirələr bizim qəlbimizi böyük qəm və güclü qəzəb hissi ilə doldurur.

Maykop stansiyasına çatmamış Terek çayının üzərindəki körpünün yaxınlığında ölənə qədər çubuqlarla döyülmüş qırx iki nəfər azərbaycanlı əsgərin müqəddəs qanını yada salaq. Müharibə insanları dəyişmiş, biz ondan çoxlu nəticə çıxarmışıq. Həyat şirin şeydir, Vətənə məhəbbət isə ondan da şirindir. İnsan yer üzündə çox şeydən məhrum ola bilər, lakin Vətəndən məhrum olmaq - həyatı itirmək deməkdir.

Qoy hitlerçi əclaflar xalqımızın müdrik sözlərini eşitsinlər; “həqiqət lampasını söndürməyə cəhd göstərən cəhənnəm odunda yanar”.



Faşist canilərinə gözəl şəhərlərimizi və kəndlərimizi, dəniz qədər dərin dərəkəyə malik, vuruşlarda qılıncı par-par parlayan böyük rus xalqının qədim mədəniyyətinin qızıl abidələrini dağıtmağa imkan verməyin.

(Azərbaycan xalqının döyüşçü - azərbaycanlılara 1943-cü ilin aprelin 21-də “Pravda” qəzetində dərc edilmiş məktubundan. Məktub

Azərbaycan SSR-in 897146 zəhmətkeşi tərəfindən imzalanmışdır).

İyul ayının 1-dən müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq, iyulun 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), Nəsimi Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə Nəsimi rayonundan olan çağırışçı gənclərin

“Vətənin müdafiəsinə hazıram!” devizi altında təntənəli yolasalma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin şəxsi heyətinin, Respublika Əfqanıstan Veteranları, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai birliklərinin, ictimaiyyətin, gənclərin, kütləvi informasiya vasitələri nümayəndələrinin, müharibə veteranları və çağırışçıların valideynlərinin iştirakı ilə Nizami Kino Mərkəzində keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri dərin ehtiramla anılıb, dövlət himni səsləndirilib.

Tədbirdə əvvəlcə vətənpərvərlik ruhunda hazırlanmış, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini əks etdirən videoçarx nümayiş etdirilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi çıxışında Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, müasir, müstəqil ölkəmizdə Silahlı Qüvvələrin formalaşmasında və güclənməsində ulu öndər Heydər Əliyevin,

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xidmətlərindən danışılıb. Qeyd edilib ki, gənclər ordu sıralarında şərəfli hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanırlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev həqiqi hərbi xidmətə yola düşəcək gəncləri təbrik edib, onlara nümunəvi xidmət keçməyi arzulayıb. Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülən işlərdən danışılıb. Bildirib ki, Prezident Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına əsasən, iyulun 1-də müddətli həqiqi hərbi xidmətə çağırış prosesi başlayıb. Ölkəmizin bütün bölgələrində gənclər sevinc hissi və təntənəli tədbirlərlə hərbi xidmətə yola salınırlar.

Çağırışçıların valideynləri adından çıxış edən Seyran Xəlilov gənclərə hərbin sirlərinə dərinləndirən yiyələnməyi, Vətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib.

Hərbi xidmətə yollanan gənclərin adından çıxış edən Teymur Aslanov Vətəni qorumaq kimi müqəddəs vəzifələri yerinə yetirəcəklərindən qürur hissi duyduqlarını bildirib.

Tədbirin bədii hissəsində mədəniyyət xadimləri vətənpərvərlik mövzusunda mahnılar oxuyublar.

Sonra gənclər Azərbaycan bayrağını öpərək, müqəddəs “Qurani-Kərim”in altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.



“Azərbaycan Veteranı” qəzetinin elektron ünvanına (az.veteran@mail.ru) məqalələrinizi göndərməklə bizimlə əməkdaşlıq edə bilərsiniz. Qeyd edək ki, “Azərbaycan Veteranı” qəzetində dərc olunan məqalələrdəki faktlara və məlumatlara görə müəllif məsuliyyət daşıyır. Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Əziz oxucular, “Azərbaycan Veteranı” qəzeti üçün abunə yazıla bilərsiniz!

Qəzetimizə abunə olmaq üçün:

Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialı

Hesab nömrəsi AZ33İBAZ38090019442437115209

6 aylıq abunə haqqı - 7.5 AZN, 1 illik abunə haqqı - 15 AZN

Qeyd: Əziz və hörmətli oxucular, “Azərbaycan Veteranı” qəzetinə abunə olmaq üçün “Azərmətbuatyayımı” ASC şöbələrinə, poçtlara, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına və Təşkilatın rayon şöbələrinə müraciət edə bilərsiniz.

Əlaqə telefonları: (012) 440- 21-08 (012) 497- 63-58 (111)

Allah rəhmət eləsin

Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti və kollektivi görkəmli tədqiqatçı alim, akademik Şirməmməd Hüseynovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verirlər.

Respublika Veteranlar Təşkilatının kollektivi təşkilatın sədr köməkçisi Nəzakət xanıma atası əmək veteranı Əbülhəsən Mirzəyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Respublika Veteranlar Təşkilatının kollektivi təşkilatın əməkdaşı İbrahim Ağacanovaya bacısı Zərnışan Salmanovanın vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Respublika Veteranlar Təşkilatı və Qaradağ rayon Veteranlar Təşkilatı arxa cəbhə veteranı Zeynalov Babamir Nəbi oğlunun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

Baş redaktor
Ülvi İBRAHİMLİ

Məsul katib
Şəhla QARAYEVA

Qəzet Ədliyyə
Nazirliyində
qeydiyyatda alınıb.
Təsisçi: Azərbaycan
Respublikası
Veteranlar
Təşkilatının Rəyasət
Heyəti

“Azərbaycan
Veteranı” qəzeti.
VÖEN:
1701285981
verilmə tarixi -
23.11.2011

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu,
Kaveroçkin küçəsi, 34
Əlaqə telefonu: 012 440-21-08
e-mail: az.veteran@mail.ru
Dövlət qeydiyyat nömrəsi - 3486
Dövlət qeydiyyat tarixi -
19.10.2011

Qəzet ayda iki dəfə “Azərbaycan Veteranı”
qəzetinin bilgisayar mərkəzində yığılır,
səhifələrin və “Veteran Nəşriyyatı”
mətbəəsində nəşr olunur.

Qiyməti 60 qəpik
Tiraj: 1250